

XIX əsrda dini və dünyəvi məktəblərdə qızların təhsil hüququ

Azərbaycanda milli ibtidai məktəblərin əsası sayılan dini məktəblərin arasında xalqa maarif işçiləri gətirən, milli mədəniyyətin tərəqqisində, heç şübhəsiz, müsbət rol oynayan təhsil ocaqları da az deyildi. Keçən əsrin görkəmli ziyanlarının, yazıçılarının və qabaqcıl şəxsiyyətlərinin əksəriyyəti öz ilk təhsil lərini belə məktəblərdə almışlar. Bir cəhati də unatmaq lazımdır ki, dünyəvi elmləri tədris etmək, təlim-tərbiyə işini lazımı səviyyədə qurmaq belə kiçik və vəsaitsiz məktəblərdə qeyri-mümkün idi. Əvvələn bu məktəblərdə ev təhsili görmüş şəxslər və ya mollalar dərs deyirdilər. Digər tərəfdən, həmin məktəbləri elə imkanı yox idi ki, başqa fənn müəllimləri də saxlaya bilsin. Lakin bununla belə, həmin xüsusi məktəblərin və mollaxanaların içərisində elələri vardı ki, qabaqcıl təlim-tərbiyəyə meyil edir, dünyəvi elmlərə maraq göstərirdi. Bu, əlbəttə, keçən əsrin mütərəqqi maarifçilik hərəkatının və qabaqcıl pedagoji fikrin, nümunəvi təlim-tərbiyə üsullarının təsiri idi.

Xüsusi evlərdə təşkil edilmiş bir sıra savad məktəbləri ümumən mollaxanaların sırasında itib-batlığından, onlar tədqiq olunmamış qalmışdır.

Sabir Gəncəli yazır: "Tariixe obyektiv yanaşıldıqda, daha diqqətən tədqiqat aparıldıqda, məlum olur ki, hələ keçən əsrin ortalarında Azərbaycanın şəhər və kəndlərində uşaqlara dünyəvi bilikləri öyrətməyə, yaxşı savad verməyə səy göstərən aşağı dərəcəli belə ibtidai məktəblər mövcud olmuşdur.

Bir sıra tarixi mənbələr göstərir ki, hələ keçən əsrin 50-ci illərinin əvvellərində Şamaxı əyalətində 25, Bakı və onun ətraf kəndlərində 16, Şuşada 9, Qubada 5, Naxçıvanda bir neçə xüsusi məktəb və mollaxana vardi. Bu məktəblərdə erəb, fars, Azərbaycan dili və yazı təlim edildi. Şagirdlər erəb dili vətəsile müsəlman qanunuşunu, fars və Azərbaycan dilleri vasitəsilə Şərqi ədəbiyyatından bəzi nümunələri öyrəndilər. İbtidai təhsil verən məktəblərdə təlim üslubu belə qurulmuşdu:

1. İlk əvvəl dörd ərəb hərfi öyrənilirdi (əzbər).

2. Bir neçə heftədən sonra "əbcəd" keçilirdi. (Əbcəd heç bir mənası olmayan səkkiz sünə sözdür).

3. Bir qədər sonra şagird özü oxuyan "kitabxana" olurdu.

4. Qurandan sonra fars dilində "Çərəke" keçilirdi. Bu kitab dörd fəsildən ibarətdir.

5. "Çərəke" oxunub qurtaran dan sonra Hafızın, Füzulinin, Nəvainin və başqa Şərqi şairlərinin şeir kitablarından oxu keçilirdi".

Hələ dünyəvi məktəblərin Azərbaycanda yenice intişar tapmağa başladığı bir dövr üçün bunlar mütərəqqi hadisə sayılmalıdır. Heç şübhəsiz, həmin xüsusi məktəblərin içərisində qız məktəbləri də mövcud idi. Bunu bəzi yazılı mənbələr və arxiv sənədləri də təsdiq edir.

1850-ci ildə Güllübəyim adlı bir azərbaycanlı qadın Şamaxıda öz evində xüsusi qız məktəbi açmışdı. Tiflisdə nəşr olunan "Qafqaz xadimləri lügəti"nin 1896-ci

il buraxılışında həmin məktəb haqqında verilmiş məlumat diqqəti cəlb edir. Burada deyilir ki, Güllübəyim Şamaxıda anadan olmuş, təhsilini evdə atasından və xüsusi müəllimlərdən almışdır. Onun atası Mir Mahmud kişi dövrünün açıq fikirli adamlarından olmuşdu. O, doğma qızında maarifə böyük şövq oyatmışdı. Maarif və mədəniyyəti seven Güllübəyim 1850-ci ildə öz evində xüsusi məktəb açmışdı. Məktəb 1863-cü ilədək fəaliyyət göstərmüşdür.

S.Gəncəlinin qeyd etdiyi kimi, dördillik ibtidai məktəb həcmində bəlik veren, bu qız təhsil ocağında şəriət, ana dili, hesab, fars dili, tarix və nəğmə öyrənilirdi. 1852-ci ildə Qafqazın bir sıra

müəllime xanımın özü yaxşı oxuyordu. Mən, belə bir müəllimin adı ev xanımı olduğuna inana bilmədim.

Güllübəyim kimi cəhalətin, fanatizmin qalın dumanları arasından Azərbaycan qızlarına maarif ziysi saçmaşa çalışan nəcib və xeyirxah təbiətli qadınlar tarixdə az olmamışlar.

Keçən ərin 50-ci illərində Bakıda ilk xüsusi qız məktəbləri açılmışdır. Məşədi Səkinə və Xirdaxanım kimi ev təhsili keçmiş, tərəqqipərvər qadınlar çox böyük çətinliklərle üzləşsələr də, öz evlərdə xüsusi qız məktəbləri açmağa nail olmuşdular. Bu kiçik savad məktəblərində şəriət, ana dili, hesab, hüsnət və fars dili təlim edildi. Valideynlərin nəzərində məktəbin nüfuzunu artırmaq məqsədilə kasib uşaqlara məişət üçün lazım olan evdarlıq və əl işi də öyrədildi.


Ayri-ayrı evlərin, məscidlərin bir künçündə zəif şamlar kimi közərən belə kiçik 5-10 nəfərlik məktəbciklər günü-gündən genişlənən maarifçilik hərəkatında öz eks-sədasını yarada bilmirdi. Azərbaycanlı qızlar üçün dövlət tərəfindən rəsmi qız təhsil ocağıının açılması üçün tərəqqipərvər ziyanlar çox çalışıdilar və təşəbbüsler etdilər. 80-ci illərin əvvəllərində Tiflisdə ana dilində təlim verəcək bir qız məktəbinin yaradılması fikri meydana çıxdı.

Həmin illərdə Tiflisdə müsəlmanların xeyriyyə cəmiyyəti yaradıldı. Cəmiyyət azərbaycanlı

qızlar üçün ibtidai məktəb də açıldı. Ancaq cəmiyyətə varlılar tərəfindən kömək olmadığı üçün o, get-gede maddi çətinlik qarşısında qaldı və dağlıdı.

Maarif və mədəniyyətə can atan şəxslər hökumət idarələrinə xahişnamələr yazıb 1870-ci il 24 may "Əsasname"sine əsasən, Tiflisdə nümunəvi ali qız məktəbi "jenskə učiliše" açılmasına irəli sürdürlər. 1881-1882-ci illərdə Qafqaz Təhsil Dairesinin Rusiya Maarif Nazirliyinə, Qafqaz Canişinliyinə, Rusiya Maliyyə Nazirliyinə dəfələrlə məktublar yazıldı.

Maliyyə nazirinin Qafqaz İşlər Komitəsinin rəisine 1881-ci il 22 dekabr tarixli cavab məktubunda məlum olur ki, maarif nazirliyi Tiflisdə müsəlman qızları üçün məktəb açılmasına, siniflərin tədris avadanlığı ilə təchiz edilməsi üçün yerli gəlirdən 5000 manat ayrılmışına, məktəbin



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqların müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb



saxlanması üçün ildə 34990 manat vesaitin xərclənməsinə etiraz etmir. Amma məktəbdə tədris fənlərinin 14-ə qədər müəyyən edilənini müsəlman qızları üçün artıq sayı. Çünkü qızlar rusca bilmirlər və onlar həmin fənləri mənimseməkdə çətinlik çəkirələr. Hazırkı sınıfların dərs saatlarının 24, qalan sınıflarda 28-33 saat arasında olması da naziri qane etmir.

Nazir fənlərinin və həmçinin, dərs saatlarının və məktəb üçün istenilən vesaitin azaldılmasını təklif edir.

Maarif nazirinin maliyyə nazirinə 1882-ci il 17 sentyabr tarixli məktubunda oxuyuruq: "1881-ci il iyun ayında Tiflisdə Zaqafqaziya müsəlman qızları üçün məktəb açılmasına, siniflərin tədris avadanlığı ilə təchiz edilməsi üçün yerli gəlirdən 5000 manat ayrılmışına, məktəbin

üçün Qafqaz Tehsil Dairesi belə təklif edib ki, Qafqaziya Müsəlmlər Seminariyasının direktorundan, həmin seminariyanın tatar (Azərbaycan) inspektorundan, fəxri müsəlman şəxslərdən ibarət komissiya yaradılsın. Komissiya məktəbi teşkil etmək üçün əsasname və ştat müəyənətsin".

Komissiya "Əsasname"nin layihəsinə, məktəbdə dərs deyəcək müəllimlərin və işçilərin ştat cədvəlini hazırlamışdı. Qafqaz ölkə baş idarəsinin rəisi yanında həmin komissiyanın məlumatı dinişənilmiş, Zaqafqaziya Şeyxül İslamının və Müftisinin məktəbin açılması barəsindəki razılığı - qərarı tələb edilmişdir. Neticədə, 1882-ci ildə Tiflisdə Müsəlman Qız Məktəbinin açılması zəruriliyi qeyd olunurdu.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru